

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№ 266/5

30 sentyabr 2015-ci il

**Sərbəst auditorlar və auditor təşkilatlarının 2015-ci ilin I yarımilliyi üzrə
təqdim edilmiş hesabatlarına dair icmal barədə**

Auditorlar Palatasının 2015-2017–ci illər üzrə iş planının “Sərbəst auditorların və auditor təşkilatlarının 2015-ci ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatlarına dair müvafiq icmalın hazırlanması” barədə 1.8-ci bəndinə uyğun olaraq, Analitik informasiya və təhlil şöbəsi (R.Cəfərli) tərəfindən hazırlanmış məruzəni müzakirə edərək Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. “Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2015-ci ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatlarına dair müvafiq icmal” barədə məruzə nəzərə alınsın.

2. 2015-ci ilin I yarımilliyi üzrə hesabatı təqdim etmədiyinə görə sərbəst auditor Bayramov Məmmədli Nəci oğluna ciddi xəbərdarlıq edilsin.

3. Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinə (S.Gülməmmədov) və Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova tapşırılsın ki, auditor xidməti bazarında könüllü auditin və məsləhət xidmətlərinin genişləndirilməsi məqsədi ilə 2015-ci il üzrə Auditorlar Palatasının iş planında nəzərdə tutulmuş 1.16-cı “Könüllü və əlaqədar xidmətlərin genişləndirilməsi üzrə tədbirlər sisteminin hazırlanması”nı və həyata keçirilməsini 2 (iki) ay müddətində başa çatdırsınlar.

4. Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova, Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinə (S.Gülməmmədov), Palata Şurası yanında Milli auditə dəstək üzrə Komitəyə (Z.Hüseynov) tapşırılsın ki, yerli auditor təşkilatları və sərbəst auditorlar üzrə auditor xidmətinin həcmnin azalması səbəbləri araşdırılsın və bu sahədə vəziyyətin yaxşılaşdırılması istiqamətində təkliflər hazırlayıb 2 (iki) ay müddətində təqdim etsinlər.

5. Təqdim olunmuş icmala əsasən məcburi auditdən keçmə faizinin aşağı olması ilə bağlı məcburi auditdən yayınmaya görə inzibati məsuliyyətin tətbiqi mexanizmlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilsin.

6. Auditə dair maarifləndirmə, təbliğat-informasiya işini gücləndirmək və zəruri məlumatları KİV-də işıqlandırmaq məqsədilə, şəffaflığın təmin olunmasında və auditin mövcud problemləri və inkişaf istiqamətləri mövzularında mətbuatda mütəmadi olaraq materiallar dərc etdirilməsi işləri davam etdirilsin.

7. Sərbəst auditorlara və auditor təşkilatlarının rəhbərlərinə tapşırılsın ki, bu qərardan irəli gələn və onlara öhdəlik yaradan vəzifələrin icrasına xüsusi diqqət yetirsinlər və bu istiqamətdə zəruri tədbirlərin görülməsini təmin etsinlər.

8. Bu qərarın mətni və icmal Palatanın internet səhifəsində yerləşdirilsin.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV